

Bayıl bulvarı – gözəl məkan...

...Səliqə ilə hasara alınmış, ətrafı tərtəmiş olan buruqların mancanaqları ahəngdarlıqla enib-qalxır. Amma bura artıq neft mədəni də deyil, genişliyi və yaşıllığı, gözəl mənzərəsi ilə seçilən Bayıl bulvarıdır. Bura bəlkə də dünyada yeganə istirahət mərkəzidir ki, ərazisində işlək neft

nan torpaq da özümüzünküdür. İki il ərzində "Azimpor" MMC-nin inşaatçıları paytaxtın qərb girişində, əsasən, yerli inşaat materialları hesabına 24 hektar sahədə uzunluğu 2,3 kilometrə çatan bulvar inşa etməklə şəhərdən Xəzər dənizinə çox gözəl və füsunkar mənzərə açılmasına nail olublar. Şir-

rı salınıb, geniş yaşıllaşdırma işləri görüldü, ən müxtəlif ağaclar, bəzək və kül kolları əkilib, fəvvarələr quraşdırılıb, 270 işıq dirəyi basdırılıb.

İldən-ilə, gündən-günə paytaxtın gözəllik xəritəsinə vurulan yeni naxışlar sırasında Bayıl bulvarının özünəməxsus yeri vardır. İndi Bakının ən böyük istirahət mərkəzinə çevrilən Bayıl bulvarı hesabına axşamlar Xəzər sahillərinə üz tutanların sayı daha da artır. Yenə də "Azimpor" MMC-nin inşaatçılarının əməyi nəticəsində istifadəyə verilmiş Ağ şəhər bulvarı ilə birlikdə uzunluğu 15 kilometrə çatan Dənizkənarı bulvar bu gün rəngbərəng kəmər kimi Xəzərə qurşaq tutur. Təkcə son illərdə aparılan abadlıq və quruculuq işləri sayəsində bulvarın ərazisi 100 ildə malik olduğu ərazidən iki dəfə çox böyüyüb.

Dövlətimizin başçısı həm təbii vəziyyətinə, həm abadlıq işlərinə, müasirliyinə, insanlar üçün yaradılmış rahatlığına görə Bakı bulvarını dünyanın ən gözəl bulvarı adlandırır. Bulvarın Bayıl hissəsi isə paytaxtımızın yeni incilərindədir. Buraya yolu düşən hər kəs onun gözəlliklərinə heyran olmaqla yanaşı, şəhərin memarlıq simasına yaraşır verdiyini də qeyd edir. Bu yaxınlarda ölkəmizdə səfərdə olmuş məşhur Rusiya siyasətçisi Gennadi Züqanov Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyini qeyd edərək Dənizkənarı bulvar haqqında deyib: "Xəzərin sahilində həyata keçirilən işlər fantastikadır. Dəniz kənarında on kilometr ərazi istirahət və əyləncə yerinə çevrilmişdir. Bura gəzmək, yemək, tamaşa etmək və əylənmək üçün əla məkandır".

Hər axşam gecənin yarısındanək böyük gəzinti və istirahət meydançasına çevrilən park yüzlərlə, minlərlə qoca, cavan və uşağı qoynuna alır. Burada hər kəs öz zövqünə uyğun istirahət növü tapa bilər: pavilyonda sərin içki içən kim, oturmaqlarda əyləşib köhnə xatirələri çözləyən kim, uşaq əyləncə mərkəzlərində övladları ilə əylənən kim, Xəzərin gümüşü sularına tamaşa edən kim... Hər axşam Bayıl bulvarında qaynar və romantik bir həyat yaşanı.

M.RƏCƏBOVA,
"Respublika".

quyuları var. Bir vaxtlar ekoloji cəhətdən əlverişsiz sayılan, hər yerdə neft tullantılarının gölləndiyi ərazinin siması inanılmaz dərəcədə dəyişilib, indi yamyaşıl ağac və otların arasında işləyən neft buruqları dənizə doğru uzanan gözəllik dünyasına nəinki xələl gətirmir, əksinə, ona bir az da xoşagələm rəng qatır. Keçmiş buruq "meşəsi"nin yerində indi hər axşam minlərlə şəhər sakininin üz tutduğu nəhəng bir istirahət zonası salınıb. Aramla enib-qalxan mancanaqlar isə elə bil buraya qədim basanları salamlayaraq "xoşgəldin" deyir...

Bakı bulvarının tarixi ötən əsrin əvvəllərinə gedib çıxır. 1909-cu ildə mühəndis Məhəmməd Həsən Hacinski Bakı Duması qarşısında bulvarın inşa edilməsi barədə məsələ qaldırıb və onun qaldırdığı məsələyə müsbət yanaşılıb. Əvvəlcə Qız qalasından Azneft dairəsinə qədər olan ərazidə bulvar yaradılması barədə qərar çıxarılıb. Bakıya gələrkən göyertəsində bir neçə kiçik torpaq gətirən İran gəmiləri çar Nikolayın əmri ilə gömrük rüsumundan azad edilib. Həmin torpaqlardan indiki dənizkənarı bulvarın salınmasında istifadə olunub. Bulvarda əkilmək üçün müxtəlif bölgələrdən və Avropadan bitkilər də gətirilib.

Prezident İlham Əliyevin göstərişi ilə Bayıl bulvarının yaradılması layihəsinin icrasına isə 2013-cü ildə başlanılıb. Yüz il əvvəl Bakıda dənizkənarı bulvar, əsasən, xaricdən gələn mütəxəssislərin gücü ilə, xaricdən gətirilən torpaq hesabına yaradılırdısa, indi inşaatçı mütəxəssislər də yerlidir, daşı-

kətin inşaatçıları qısa vaxt ərzində Bayıldan Dövlət Bayrağı Meydanınadək olan əraziyə bütünlüklə yeni beton örtük və asfalt döşəyib, məhəccər və bordürləri tamamilə yeniləyib, gəzinti meydançasına dekorativ daşlar düzüblər. Parkda Şərqlə Qərb, eləcə də milli memarlıq üslubu ilə beynəlxalq təcrübə böyük peşəkarlıq və ustalıqla əlaqələndirilib. Burada istifadəyə verilən uşaq meydançalarında döşəmənin yumşaq materialdan işlənməsi də parka üz tutan balacaların təhlükəsizliyi və sağlamlığı baxımından çox əhəmiyyətlidir. İstirahət mərkəzindəki karusel və attraksionlar uşaqların çox sevdiyi məkanlardandır. Zövqlə və rəngarəng üslubda inşa edilmiş iaşə müəssisələri gözəlliyi ilə göz oxşayır.

Ümumi sahəsi 15,5 hektar olan parkda müasir suvarma və işıqlandırma sistemləri quraşdırılıb, gəzinti yolla-

